

LALƏ MUSTAFA qızı AXUNDZADƏ

Baş müəllim

Filologiya fakültəsi İngilis dili (Təbiət fakültələri) kafedrasının baş müəllimi

İş telefonu: 012-439-04-06

İmeyl: axundzade-lala@rambler.ru



QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1951-ci ilin avqust ayının 28-də Bakı şəhərində anadan olub.
- ❖ 1959-1969-cu illərdə 189 nömrəli məktəbdə təhsil alıb.
- ❖ 1970-1975-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun ingilis-dili fakültəsində təhsil alıb.
- ❖ Ailəlidir, iki övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI



ƏMƏK FƏALİYYƏTİ

- ❖ 1971-1980- ci illərdə Azərbaycan Dövlət Universitetinin Qərbi-Avropa dilləri kafedrada **laborant**
- ❖ 1980-1985- ci illərdə kafedrada **müəllim**
- ❖ 1985-ci ildən indiyədək BDU-nun təbiət fakültələri üçün ingilis dili kafedrasında **baş müəllim**

TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ İngilis dili

TƏDQIQAT SAHƏSİ

- ❖ İngilis dili, tədrisin metodikası, qrammatika

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNGLƏR

- ❖ 1985, Bakı, Azərbaycan. Kompüter texnologiyası nəzəri və praktiki kursu.
- ❖ 1987, Bakı, Azərbaycan. Azərbaycan Dövlət Universiteti. Ali məktəb müəllimlərinin ixtisas artırma kursu.
- ❖ 1991, Bakı, Azərbaycan. Azərbaycan Dövlət Universiteti. Ali məktəb müəllimlərinin ixtisas artırma kursu.
- ❖ 1996, Bakı, Azərbaycan. Pedaqoji İxtisas Artırma İnstitutu. İngilis dili üzrə tam ixtisas artırma kursu.
- ❖ 2001, Bakı, Azərbaycan. Azərbaycan Müəllimlər İnstitutu. İngilis dili üzrə tam ixtisas artırma kursu.
- ❖ 2001, Bakı, Azərbaycan. "The Smell of Success" on Teaching English as Foreign Language mövzusunda konfrans
- ❖ 2006, Bakı, Azərbaycan. Azərbaycan Müəllimlər İnstitutu. İngilis dili üzrə tam

ixtisas artırma kursu.

❖ 2018, Bakı, Azərbaycan. Bakı Dövlət Universiteti. Təkmilləşdirmə kursu.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Məqalələr

- ❖ 1999 , "Xarici dil dərslərində istifadə olunan əlavə ədəbiyyat haqqında". //“Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, N3(25), Bakı, s.135-136.
- ❖ 2000, "Oxu nitq fəaliyyətinin bir növü". // “Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, N3(28), Bakı, s.150-151.
- ❖ 2007, "Çox mənalı fellərin qrammatik əlaqələrindən yaranan mənalарın vacibliyi". //“Dil və Ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, N4(58), Bakı, s.162-164.
- ❖ 2008, "Xarici dildə ixtisas mətnin üzərində metodik iş". //“Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, N4(64), Bakı, s.212-215.
- ❖ 2009, «Frazеologiya nədir və onun digər elmlərlə əlaqəsi». //“Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, N3(69), Bakı, s.18-20.
- ❖ 2010, «Frazеoloji vahidlərin klasifikasiyası və onların funksiyaları». //“Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, N3(74), Bakı, s.28-32.
- ❖ 2011, «Müasir ingilis dilində frazeoloji vahidlərin əmələ gəlməsi». // “Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, N2(78), Bakı, s.83-87.
- ❖ 2012, «İngilis dilində müasir elmi və ictimai siyasi ədəbiyyatında emfatik konstruksiyaların növləri». //“Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, N2(82), Bakı, s.46-50.
- ❖ 2013, «İngilis dilinin leksik xüsusiyyətləri». //“Dil və ədəbiyyat”, Beynəlxalq elmi-nəzəri jurnalı, N2(86), Bakı, s.69-73.
- ❖ 2014, «Dilçilik və ölkəşünaslıq». //“Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, N2(90), Bakı, s.34-38.
- ❖ 2015, «Terminlərin və terminoloji ifadələrin tərcüməsi». //“Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, N2(94), Bakı, s. 64-68.
- ❖ 2016, «Adekvat tərcümənin prinsipi və tədris metodikası üçün onun mənası». //“Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, N2(98), Bakı, s.290-292.
- ❖ 2017, “İngilis dilində zərf haqqında ümumi məlumat”. //“Dil və ədəbiyyat ” Beynəlxalq elmi-nəzəri jurnalı. N3 (103), Bakı, s.414-417.

Kitablar

- ❖ 2003, metodik göstəriş- “Stories”. “Uğur” nəşriyyat, Bakı, 105 s.
- ❖ 2013, metodik göstəriş «English Stories». BDU nəşr., Bakı, 104 s.

Lüğətlər

- ❖ 2006, İngiliscə - Azərbaycanca - Rusca, İqtisadi Terminlər Lüğəti. “Nafta Press” nəşr., Bakı, 70 s.
- ❖ 2017, Azərbaycanca-ingiliscə-rusca hüquq terminləri lüğəti, Bakı, 500 səh.